



Şuşa 28 il yarımla işgal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

İlham ƏLİYEV

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə yandırılıb. Qarabağın göz bəbəyi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri tərəfindən işgal edilib. Şuşanın işgalini nəticəsində şəhərdə 195 nəfər azərbaycanlı xüsusili amansızlıqla qətl yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əllil olub, 552 körpə valideynləri itirib. Əsir və girov götürülmüş 58 azərbaycanlılarının tələyi barədə hələ də məlumat yoxdur. 20 mindən artıq əhalisi doğma yuvasını tərk edərək məcburi köçküň həyatı yaşamalı olub.

Erməni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün hər vəsiyyətə əl atdırılar. 600-ə yaxın tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə yekşan etdilər. 7 məktəbəqədər usaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubunu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də Şuşa Tarix Muzeyini,

Şuşa Qarabağın baş tacıdır

Gözəl Şuşanın işğaldan azad olunmasından günlər keçədə, o anların sevinci o qədər böyük, qüruru elə misilsiz idi ki, bunu ifadə etməkdə çətinlik çəkirsən. O anlarda bütün məmləkət bu fəxarətdə birləşmişdi. Hami şuşalı idi, bir-birinə gözaydındığı verir, "Şuşa, azadlığın mübarək!" deyirdi...

2020-ci ilin 8 noyabri - Müzəffər Azərbaycan Ordusunun ulu yurdun qədim şəhərlərindən biri, Qarabağımızın baş tacı Şuşanı erməni işgalçılarından azad etdiyi gün bizi - bu böyük tarixi günün şahidlerinin yadına beləcə, bayram əhvali-ruhiyyəsi ilə köçür. Şuşanın təcavüzkarlarının əllərindən xilası xəbəri hər bir azərbaycanlı könül rahatlığı gətirir. Otuz ilə yaxın işgal altında qalan torpaqlarımızın hər qarışı - kəndi, qəsəbəsi, rayonu, şəhəri, dağı, dərəsi, təpəsi, yamacı azad edildikcə bu hissələri yaşıdadıq. Qürurlandıq, sevindik və kövrəldik.

Şuşaya gəlincə, Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində demişdi: "İşgal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, ezişdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

Alınmaz qala sayılan bu şəhərin işğaldan azad edilməsile düşmənin ikinci Qarabağ müharibəsində mələk-lub olduğunu etiraf etməkdən başqa çərəsi qalmadı.

Qədim və gəzəl Şuşa işğaldə qaldıqça onların - bu şəhərin təməlini qoyan, onu sevən, abadlaşdırın, adını göylərə ucaldan, yolunda canından keçən insanların ruhu rahatlıq tapmayı. Amma indi o narahat ruhlar da sevinir.

O şəhərin hər daşı, bənzərsiz memarlıq abidəsi olan hər tikilisi Azərbaycan tarixinin bir hissəsidir. Tarixi-

ne nəzər salaq. Bünövrəsi 1752-ci ilde Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Elə bu səbəbdən bu şəhər ilk çağlarda Şuşa ilə yanaşı, xanın şərfinə Pənahabad da adlandırılıb. İşgaladək Şuşanın - Seyidli, Culafalar, Quyuluq, Çuxur məhəllə, Dördçinar, Dördlər qurdur, Hacı Yusifli, Çöl qala, Qurdalar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmircilər, Hamam-qabağı, Merdinli və Təzə məhəllə adlandırılan 17 məhəlləsi vardi.

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər irəli sürürlüb. Eramızın II əsrində yaşışmış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latin dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə görə, bu yerlərin havası bùllur kimi saf və şəfali olduğu üçün onu "Şuşa" (şuşə) adlandıırlar.

Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş" səsi sonrakı "s" səsini öz məxrəcine salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınıb. Mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Şiş qayalarla əhatə oluduğu üçün bəzən "Şişə" də deyilib. Tədqiqatların bəziləri isə Şuşa sözünü türk dilində mənasını "uc", "yüksek" olan "şış" komponenti ilə əlaqələndirirlər. Bəzə tədqiqatçılar da Şuşa adının qədim türk sərkərdəsi Şunur (e. a. 344-334) - Makedoniyalı İsgenderlərle vuruşan səksin tikidirdiyi "Su" qalası ilə eyniliyini, Şumer (su+er) adı ilə səsleşdiyini qeyd ediblər.

Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə tədbirlər görüb. Xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisine başladıb. 1748-ci ildə Bayat Qalası, 1752-ci ildə isə Şahbulaq qalası tikilib.



Şuşa qalası Pənahəli xanın mühabiblər zamanı əhalinin siğınib müdafiə olunması üçün daha etibarlı, üç tərəfi keçilməz sildirim qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yəni bir qala ucaltmaq qərarı ilə inşa olundub. Həmin qalaya əvvəlcə öz banisinin adı ilə "Pənahabad" adı verilib.

Feodal ara mühabiblər dövründə qala dəfələrlə ağır sınaqlarla üzləşdi. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməyiblər.

XVIII əsrde Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib Şuşa. Büyük, güclü sədələ əhatələnib, sənətkar məhəllələri salınıb. Şuşalı tacirlər İran və Rusiya şəhərləri ilə ticarət əlaqələri qurublар. Burada Pənahabadı adlanan gümüş sikkə də zərb edilib.

XIX əsrin sonu və XX əsrin əvvələrində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beiyi", "Zaqafqazyanın konservatoriyası" adlandırıblar. XX əsrənə başlayaraq burada peşəkar musiqi təhsilcisi daha geniş sahələri əhatə edib. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin misilsiz əməyi nəticəsində peşəkar musiqi təhsiliinin bünövrəsi qoyulub.

Tarixin müxtəlif dönenlərində Şuşanın başı çox müsibətlər çəkib.

Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdılar, nadir sənət incilərini taladılar, məhv etdilər. Şəhərin tarixi muzeyinin 5 mindedek ekspozitötünü, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, xatire muzeylərinin fondları qarət olundu.

Ancaq Şuşanı iyirmi səkkiz il işgal altında saxlayan erməni işgalçılari heç zaman rahat olmadılar. Çünkü bildirlər ki, bu yerlərin, bu qədim yaşayış məskənlərinin əsl sahibləri bir gün geləcəklər. Şuşa üçün həmin gün 8 noyabr 2020-ci il oldu. Şəhər Azərbaycan Silahlı Qüvvələri tərəfindən işgal dan qurtuldu.

1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşada özlərinin saxta "Qələbə bayramı"nı qeyd edirdilər. Daha erməni təqvimində elə bir gün olmayıacaq.

İyirmi səkkiz ilin qururumuzu əzən qəm yükünü atdıq könlüməzdən. Beləcə, böyük tarixi günlərin şahidi olduq. Təqvimizə yeni əlamətdar günlərdən biri də Şuşanın işğaldan azad edildiyi gün yazılıdı.

**Zöhre FƏRƏCOVA,
"Azərbaycan"**